

**D**övlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin çoxşaxalı fəaliyyətinin ayrı-ayrı dövrlərinin geniş təhlilinə, bu ırsın Azərbaycan xalqının milli sərvəti olduğunu əsaslı şəkildə indiki və galəcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Bu baxımdan, ölkə başçısının Sərəncamı ilə təsdiqlənən "Heydər Əliyev İli" ilə bağlı Tədbirlər Planında əksini tapan 18 müddəənin hər biri dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındaki xidmətlərinin daha geniş miqyasda təbliğinə bir çağırışdır.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyev ırsının, onun ideyalarının nəticəsinə dəha aydın görünür. Ulu öndər xilaskarlıq missiyasını hakimiyətinin hər iki dövründə müxtəlif formalarda realliga çevirdi. Belə ki, ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycan keçmiş ittifaqın en geridə qalmış respublikaları sırasında idi. İqtisadiyyat inkişaf etmirdi, sənaye istehsalı çox aşağı səviyyədə idi. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülmürdü. Azərbaycanı daim yüksəklərdə, qüdrətli ölkə kimi görmək istəyi dahi şəxsiyyətin o illərdə görüyü işlərdə özünün aydın ifadəsini tapmışdı. Məhz Ümummilli liderin fəaliyyəti nəticə-

xi, milli ənənələrindən bəhrənərek, dünya demokratiyasından, ümumbəşeri dəyerlərden səmərəli istifadə edərək demokratik dövlət quruculuğunu yolu ilə getməlidir" söyleyen ümummilli lider Heydər Əliyevin rəhbərliyi ile zaman keçdikcə bu sahədə böyük uğurlar qazanıldı. Ulu öndər yeni Konstitusiya layihesinin hazırlanmasını öz üzərinə götürüb və bununla bağlı xüsusi yaradılmış Komissiya şəxsen rəhbərlik etdi. 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul edildi. Bu tarihi günlərdə ulu öndər Heydər Əliyev demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi mə-

bayan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafında da öz sözünü dedi. Belə ki, əməkdaşlıqda maraqlı olan dövlətlər hər zaman digər ölkədə sabitliyin, təhlükəsizliyin təminatın xüsusi diqqət göstərir. Ümummilli lider Heydər Əliyev xarici siyaset xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlarla üzv olması ilə yanaşı, onların işlərində feal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan, 1994-cü il mayın 4-də ulu öndər Heydər Əliyevin "Sülh namine tərəfdəşliq" programının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan hücum addımlardan biri oldu. Bu programın Azərbaycan üçün əhəmiyyəti ondan ibarət oldu ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin siyasi qaydaları çərçivəsində hər cür əməkdaşlıq

şəxsiyyət həmin dövrü belə xatırlayırdı: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışqlar aparırdım. Sübut etmeye çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz konstitusiyamiza yazmalyıq və yazacaqı". Göründüyü kimi, hələ o illərde ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının prioritet məsələ kimi qarşıına qoymuşdur və atılan hər bir addım müraciətini dərc etməsi də da süretləndirdi.

Ümummilli liderin dövlətimiz, xalqımız qarşısındaki xidmətlərinin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Çünki bu xidmətləri ulu öndər 2003-cü ildə xalqına növbəti inamın ünvanını göstərməkla da ha da zənginləşdirdi, yeni-yeni hədəflərə yol açdı, en əsası Heydər Əliyev yolunun davamlılığını təmin etdi. Bu yol Azərbaycanı inkişafa, tərəqqiye imkan yaratdı. Bu yol Azərbaycanın qalib ölkə kimi dünyaya təqdimatına imkan yaratdı. Ulu öndər canından artıq sevdiyi Azərbaycanın gələcəyini düşünərk 2003-cü ildə xalqa müraciətində cenab

# Ümummilli Liderin ırsı

## Azərbaycan xalqının milli sərvətidir

sində 13 il ərzində Azərbaycan Sovet İttifaqında ən qabaqcıl yerlərə çıxa bildi. Əgər o dövrde iki respublika özünü təmin ede bilirdi, onlardan biri Azərbaycan idi. Bir sözlə, 1970-ci illər Azərbaycan tarixində inkişaf və tərəqqi illeri hesab olunur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tekdil xahişi ile hakimiyətə qaydışı da respublikamız üçün müümət tarixi hadisədir. Müstəqilliyyin ilk illerində ölkəyə idarəciliyik təcrübəsi olmayan, sərisizəsiz, öz şəxsi ambiisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı böyük faciələrlə üz-üzə qoydu. Ölkədə xaos, anarxiya, özbaşinalıqlar, iqtisadi böhran hökm sürür, torpaqlarımız bir-birinən ardınca işğal edildi. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsində silinmək təhlükəsini yaşayındı. Belə bir çətin zamanda ulu öndər Heydər Əliyev xalqın səsini ses verdi. 1993-cü ildə ümummilli liderin xalqın tekdil xahişi ile hakimiyətə qaydışı Azərbaycanın həyatında yeni mərhələnin başlangıcı oldu. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyaseti nəticəsində ölkəmizi böyük bələldərindən xilas etdi. Azərbaycan qısa müddədə sabitlik diarı kimi nüfuz qazandı. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önem verməsi əzəqərən siyasetin nəticəsi idi. Azərbaycan beynəlxalq aləmde özüne layiqli yer tutdu. Ulu öndər qlobal enerji və neqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. Ümummilli lider demişdir: "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığı çıxmış tarixi hadisələrdən və biz bunları qıymətləndirməli, əldə edilmiş nailiyyətləri əbediləşdirməliyik. Bu, ister bizim, isterse de gələcək nəsillərin qarşısında duran strateji vəzifədir".

Azərbaycanın demokratik dəyerlərə sadıq müstəqil dövlət kimi formalaşması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

1994-cü il may ayının 12-də Ermənistanla atəşəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılmasında, torpaqlarımızın işgalinin qarşısının alınmasında, eyni zamanda digər sahələrin inkişafı istiqamətində müümət addımların atılması əhəmiyyətli rol oynadı. Ulu öndər hər bir ölenin inkişafında sabitliyin rolunu öne çəkərək bildirdi ki, sabitlik olmadan hansıa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünksizdir. Məhz ulu öndərin uğurlu siyaseti nəticəsində yenidən qurulan Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bir daha Azərbaycanın nüfuzunun, beynəlxalq aləmde möhkəmlənən yerinin ve ar-tan rolinin göstəricisidir. Bu sazişin imzalanması ilə həm Azərbaycanın iqtisadi qüd-rəti artı, həm də etibarlı tərəfdəş kimi mövqeyi möhkəmləndi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan sonrakı illerde qaz ixracatçı kimi beynəlxalq aləmde nüfuz qazandı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəye verilmesi Azərbaycanın regional inkişafın aparıcı qüvvəsinə çevirdi. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən zamana diqqət yetirsek, ölkə iqtisadiyyatının böyük inkişaf yolu keçdiyini qurur hissə ilə qeyd edə bilərik. Ölkəmizin enerji sektorunda qazanılan uğurların miqyası ölçüyə gəlməzdirdi. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu sahədə görülen işlərin hesabatı kimi dəyərləndirilir. Azərbaycanın enerji diplomatiyasının uğurları birləşir, əvəzləyir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdəş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Dünyanın enerji təhlükəsizliyinin temətinə ölkəmizin rolü günbəğün artır.

Ulu öndərin həyatın bütün sahələrində, xüsusi hərbi hüquqi, demokratik dövlət idarəciliyinin yaradılması istiqamətində gör-düyü işləri xüsusi qeyd etmek gərəkdir. O dövrde müstəqiliyyini yenice bərpa etmiş bir dövlətin inkişafında mü-kəmməl qanunvericilik baza-sının yaradılması, qanu-nun alılıyının təmin edil-məsi müümət şərt idi. "Azərbaycan Respublikasında demokratik, hü-quqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tari-

siliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bə sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kələmenin, hər bir sözün mənasını dəfələrə araşdırıbmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasına dəfələrə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atram və bu layihəyə görə tam cavabdeh olduğunu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq". Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqleyən bütün atributlər təsis edildi. İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasetinin esas tərkib hissəsinə çevrildi. Azad metbuat yaradıldı. Çoxpartiyalı sistem formalaşdırıldı. Seçkilerin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi təmin edildi. Azərbaycan 2001-ci ildə dünyadan nüfuzlu beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyerlərə sadiqliyini sözdə deyil, əməlde təsdiqlədi. Təbii ki, ölkəmizin bu mötəbər quruma gedən yolu heç də asan olmadı. Azərbaycana qarşı nə qədər təzyiqlər göstərildi, quruma üzv qəbul olunmasına maneələr töredildi. Ulu öndər Heydər Əliyev düşünlümsər və məqsədyönlü siyaseti nəticəsində bu maneələri dəf etdi və 2001-ci il 17 yanvar tarixində Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı qərar qəbul olundu. Yanvarın 25-də bu mötəbər qurumun qarşısında Azərbaycan Bayrağı dalğalandı. Bu, Azərbaycanın dünyaya təqdimatında ən müümət addımlardan biri oldu. Bu hadisəni ulu öndər yüksək qıymətləndirirək bildirmişdir ki, ölkəmizin Avropa Şurasına qəbul edilməsi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlangıcıdır.

Müstəqilliyyimizin, suverenliyimizin qarantı olan ordu quruluğu sahəsində müümət addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqışesində atəşəs haqqda müqavilə imzalandıq-dan sonra ordunun formalşdırılması daha da sürətləndi. Ümummilli lider Heydər Əliyev bildirdi ki, sülh danışqlarını cəsarətə aparmaq üçün güclü ordu olmalıdır. Nizami ordu ya-radıldı, maddi-texniki bazası möhkəmləndi-rildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fermanına əsasən 26 iyun - Azə-

etmək imkanı qazandı. Ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh namine tərəfdəşliq" programına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın ekşər qurumlarının işində feal iştirak edərək NATO ilə mümkün tərəfdəşliq mexanizmlərindən tam şəkildə bəhrənər. 1996-ci il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmaya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni təcartün qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdəşlik və Əməkdaşlıq Sazısı" imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasetinin en uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün müümət tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, xüsusi təqribəsi istiqamətində hüquqi baza rolunu oynayır.

Ümummilli liderin bütün xidmətlərinin əsasında dövlət, xalqa, Vətəne bağlılığı dəyəriydi. Onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyım" çağırışı harada yaşamasından asılı olmayıraq bütün dünya azərbaycanlılarının heyat amalına çevrildi. Dahi şəxsiyyətin hakimiyətinin her iki dövrü, fəaliyyətinin Naxçıvan mərhəlesi azərbaycançılıq ideologiyasının inkişafı və təbliği ilə zəngindir. Hakimiyətin həle birinci dövründə Azərbaycan dilinə diqqətli artırılması istiqamətində atdıq addımlara nəzər salmaq kifayətdir. Ümummilli lider demişdir: "Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkçə dillə məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir". Onun qətiyyəti sayesinde Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilən Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olmasının barede 73-cü maddə əlavə edildi. Dahi

İlham Əliyeva Özü qədər inandığını, axıra çatdırı bilmədiyi işləri, planları Onun xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracağına əminliyi ifadə etdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasetinə səs verək canab İlham Əliyevin etrafında sıx birləşdi. Ulu öndər Heydər Əliyevin müyyənələşdirildiyi strateji istiqamətlərə uyğun olaraq Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən səmərəli İslahatlar kursu uğurla davam etdirilir. Artıq iki iləndən çoxdur ki, tarixi Zəferimizin sevincini və yaratdığı reallıqları yaşayırıq. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu bəzi dərəzələrindən biri kimi qıymətləndirilir. Dövlətimiz və xalqımız üçün müümət tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın regionda dayanılgı sülhün və təhlükəsizliyin temin edilməsi, Ermənistanla münasibətlərinde yeni səhifənin açılması məqsədilə qarşı tərəfə təklif etdiyti sülh müqaviləsinə dəstekləyir, səyərləri əsirgəməyəcəklərini bildirir. Yeni reallıqlar fununda azad Qarabağda və azad Şərqi Zəngəzurda genişməyəcək bərpa-quruculuq işləri həyata keçirilir. Büyük Qayıdış programı uğurla icra edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanımı Mehrəban Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin her biri Büyük Qayıdışın realliga çevriləcəyi günü yaxınlaşdırır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Bütün bunlar tərəfdəşlərinin təntənesidir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaq! Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yolu sədaqətimizdir: "Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolu təməlində dayanıb".

Kamran BAYRAMOV,  
Milli Məclisin deputatı.